

Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi Qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının 1-ci bəndinin 6-cı abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi Qaydaları və şərtləri" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 6 noyabr 2000-ci il
204

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 6 noyabr tarixli 204 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi QAYDALARI VƏ ŞƏRTLƏRİ

1. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi qaydaları və şərtləri "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə bu Qaydalarla tənzimlənir.

2. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin ayrılması məqsədilə vəsait hər il dövlət büdcəsinin layihəsində ayrıca sətir ilə nəzərdə tutulur. Məcburi köçkünlərə kreditlərin verilməsi məqsədilə ayrılan vəsait Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra - Dövlətqaçqınkom) adına açılmış xüsusi hesabda toplanır.

Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə verilən kredit resursları bu Qaydaların və şərtlərin 2-ci bəndində nəzərdə tutulan mənbədən əlavə Azərbaycan Respublikası dövlət büdcəsinin "Kiçik sahibkarlığa investisiya yardımı" maddəsindən ayrılan vəsait, beynəlxalq maliyyə-kredit və humanitar təşkilatların ayırdığı vəsaitlər, xeyriyyə cəmiyyətlərinin pul yardımları, ianələr və digər mənbələrdən ayrılmalar hesabına formalaşa bilər.

3. Məcburi köçkünlərə kreditlərin verilməsində şəffaflığa nail olmaq, həmin kreditlərin məqsədyönlü və səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Dövlətqaçqınkomun nümayəndəsinin sədrliyi ilə aşağıdakı dövlət orqanlarının nümayəndələrindən ibarət kredit komissiyası yaradılır;

- a) İqtisadiyyat Nazirliyi;
- b) Maliyyə Nazirliyi;
- c) Kənd Təsərrüfatı nazirliyi;
- ç) Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi.

Kredit komissiyası Dövlətqaçqınkomun adına açılmış xüsusi hesabda toplanan vəsaitin sərəncamçısı sayılır.

4. Kreditlər müsabiqə yolu ilə seçilmiş agent banklar vasitəsilə verilir.

5. Məcburi köçkünlərə kreditlərin verilməsinin üstüni məqsədləri, ümumi şərtləri, prinsipləri, agent bankların vəzifələri, hüquqları və məsuliyyəti kredit komissiyası ilə agent bank arasında bağlanmış müqavilə ilə müəyyən edilir.

6. Kreditlər işğaldan azad olunmuş və qismən zərər çəkmiş ərazilərdə, çadır düşərgələrində, qurma evlərdən ibarət qəsəbələrdə, kənd rayonlarında və digər yerlərdə məskunlaşmış, müvəqqəti istifadə üçün torpaq sahəsi almış, əkinçilik, maldarlıq, quşçuluq və digər kənd təsərrüfatı sahələrinin inkişafı ilə məşğul olan məcburi köçkünlərə verilir.

7. Kreditləri almaq üçün məcburi köçkünlər agent bankların yerli şöbələrinə və ya baş ofisə müraciət edirlər.

Kreditləri almaq üçün aşağıdakı sənədlər təqdim edilir:

- a) ərizə;
- b) şəxsin "məcburi köçkün" statusunu təsdiqləyən sənəd;
- c) məcburi köçkünə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılmasına dair sənəd.

8. Agent bankların yerli şöbələrinə təqdim olunan sənədlər bu Qaydaların müvafiq tələblərinə uyğun baxıldıqdan sonra baş ofisə təqdim edilir. Həmin sənədlər müvafiq baş ofisdə cəmləndikdən sonra kreditə olan ümumi tələbat müəyyən edilir və baş ofis tərəfindən kredit komissiyasına təqdim olunur. Kredit komissiyasında agent bankların təqdim etdikləri kredit resurslarına olan ümumi tələbatların təmin olunması məsələsinə baxıldıqdan sonra məcburi köçkünlərə kreditlərin ayrılması məqsədilə mövcud olan kredit resursları çərçivəsində (xüsusi hesabda olan vəsaitin həcmi nəzərə almaqla) müvafiq məbləğin agent banklara ayrılması barədə qərar qəbul edilir.

9. Kreditlərin verilməsi haqqında qəbul olunmuş qərara əsasən, kredit komissiyası ilə agent bank arasında bağlanmış müqaviləyə uyğun olaraq, mövcud bank qanunvericiliyi çərçivəsində agent bankların yerli şöbələri və ya baş ofisi ilə kredit alanlar arasında kredit müqaviləsi bağlanılır və kredit resursu borc alanın bankda açdığı hesaba köçürülür.

10. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditin məbləği 5 milyon manatadək olmuş şərtlə 2 il müddətinə verilir.

Həmin kreditlərə görə ödəniləcək xidmət haqqı agent banklarda qüvvədə olan qaydalarla tənzimlənir.

Geriyyə qaytarılan kreditlər və onlar üzrə faizlər agent bank tərəfindən yenidən kredit vermək məqsədilə Dövlətqaçqınkomun adına açılmış xüsusi hesaba köçürülür.

Həmin kreditə görə illik faiz dərəcəsi Milli Bankın uçot dairəsinin 1/10 həcmində müəyyən edilir.

Kredit komissiyası kreditlərin yönəldiyi sahələrin, məqsədlərin spesifik xüsusiyyətini nəzərə alaraq, ayrılan kreditlərin məbləğini və qaytarılma müddətini differensiallaşdırma bilər.

11. Məcburi köçkünlərə ayrılmış kreditlərin məqsədyönlü istifadəsinə və qaytarılmasına nəzarət agent banklar tərəfindən həyata keçirilir.

12. Ödənilmə müddəti başa çatmış kreditlər qaytarılmadıqda münasibətlər agent bankla kredit komissiyası arasında

bağlanmış müqavilə ilə tənzimlənilir.

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 30 noyabr, № 11.- S.4699-4700.